

MƏNFİ TEMPERATURLarda POLİETİLEN QAZ KƏMƏRLƏRİNİN QAYNAĞININ METODİKASI

Qafarov F.M., Rəhimova M.S., Namazova G.İ.

Giriş: Məqalədə qalınlığı böyük olan qaynaq hissələrinin nəzəri və eksperimental tədqiqatı şəraiti, eyni zamanda müxtəlif texnoloji proseslərinin hazırlanmasından bəhs edilir (tökmə, təzyiqlə, emal, kəsmə, termiki emal və s.). Qeyd olunan texnologiyalar hissələrdə qalıq gərginliklər əmələ gətirir. Bunun əsas səbəbi isə metalin qonşu həcmrlərində xətti və ya həcmi deformasiyaların eyni olmaması ilə izah edilir.

Materiallar və metodlar. Mənfî temperaturlarda elektrik mufta qaynağı qaynaq muftasının spirallı vasitəsilə həyata keçirilir.

Mufta borularda eyni temperatur sahələri əvvəlcədən qızdırılma ilə əldə edilir və müəyyən müddət ərzində saxlanılır. Muftanın soyudulma sürətini saxlamaq üçün mufta boru ilə, istilik qoruyucu material ilə örtülür. Əvvəlcədən qızdırılma müddətini təyin etmək üçün istilik izolyasiyanın qalınlığını, istilik mənbəyinin gücünü qızdırma zamanı bərabərləşdirməklə riyazi modelləşdirmə metodlarından istifadə edilir [1].

Elektrik muftası ilə qaynaq zamanı temperatur sahəsinin dinamikasının təyin olunması məsələsinə baxılmışdır [1]. Hesablaşmalaşmara əsasən mənfî temperaturlarda ərimiş zonanın ölçüləri

azalmış olur. Bu da ərintinin kiçik həcmində alınmasına səbəb olur. Bütün bu qeyd edilənlər nəticədə birləşmənin möhkəmliyinin aşağı düşməsinə gətirib çıxardır.

Məsələnin həlli. Ümumiyyətlə, polietilen boruların qaynağını əvvəlcədən qızdırılma aparmaqla həyata keçirmək lazımdır. Hesablamalar vasitəsilə müəyyən edilmişdir ki, qaynaq birləşməsinin soyuması mərhələsində istilik izolyasiyasından istifadə etmək lazımdır. Təcrübələr vasitəsilə alılmış hesablamalar göstərir ki, elektrik mufta qaynağında texnoloji parametrləri dəyişməklə aşağı temperaturlarda temperatur sahəsinin dinamikasını təmin etmək olar. Müxtəlif texnoloji əməliyyatlar cürbəcür qəbul edilir. Ona görə də bircinsli olmayan həcmi deformasiyaların yaranması səbəbləri da müxtəlidir. Bu səbəblər üzündən qalıq gərginliklərin əmələ gəlməsi baş verir. Qaynaq prosesində belə səbəblər aşağıdakılardan hesab edilir:

- qaynağın temperatur tsikli;
- qaynaq tikişində bircinsli quruluş dəyişmələri;
- qaynaq tikişini əhatə edən qaz həll olmalarının dəyişməsi və s.

Polimer boru kəmərinin qaynaq birləşməsinin keyfiyyətini müəyyən etmək üçün istifadə olunan metodlar qaynaq tikişi üzrə birləşmənin möhkəmliyini təyin edə bilmir. Bu məsələ aşağı temperaturlarda qaynaq birləşməsinin möhkəmliyinin təyin olunması üçün böyük əhəmiyyət kəsb edir.

Bununla əlaqədar olaraq müftüli qaynaq birləşməsinin möhkəmliyinin təyin olunması üçün [2-3]-də qeyd olunan sahələr üzrə metodika işlənib hazırlanmışdır. Dartılmaya işləyən uc-ucca qaynaq birləşmələrində istifadə olunan metodda [4] nümunələr əsas boru materialı üzrə dağılmışdır. Borularda qaynaq tikişlərində dağılma müşahidə olunmamışdır. Məsələn, diametri 90 mm-dən kiçik olan borularda dağılma, qüvvənin mustaya tətbiq nöqtəsindən və ya borunun materialı üzrə baş vermiş olur. Bu səbəbdən də hazırlanmış metod qaynaq birləşməsi üçün fərqli möhkəmlik xarakteristikaları vermiş olur.

Nəzərdə tutulan metod aşağıdakı kimi həyata keçirilir. Polietilen boru kəmərində uc-ucca qaynaq edilmiş hissəni tədqiq etmək üçün əvvəlcədən istilik keçiriciliyi aşağı olan nazik materialdan şablon hazırlanır ki, bu da boruların yan səthlərinin qaynaq edilməsinə mane olmuş olur. Qaynaq prosesində qızdırıcı aləti kənar etdiķdən sonra texnoloji fasılədən sonra şablon yerləşdirilir. Qaynaq birləşməsinin soyudulması zamanı şablonun oturması baş verir. Belə ki, ən kiçik möhkəmlik qaynaqətrafi sahədə baş verir. Təcrübələr müxtəlif qaynaq rejimlərində havada aparılmışdır (əvvəlcədən qızdırılmaqla və ya əksinə). Əldə olunan nəticələrə [4] əsasən aşağı temperaturlu əvvəlcədən qaynaq qızdırılmış müftüllərində gərginlik, qaynaq birləşmələrində yaranan maksimal gərginliklərdən artıq olur.

Nəticə. Qeyd etmək olar ki, mənfi temperaturlu mühitdə əvvəlcədən qızdırılmış qaynaq muftası üçün texnologiya işlənib hazırlanmışdır və texnologiya yüksək effektivliyə malikdir.

Məqalədə qeyd edilən metodun əsas xüsusiyyəti qaynaq işlərinin normativdən aşağı temperaturlarda elektroqaynaq muftası vasitəsilə həyata keçirilməsidir. Bu metod hazırlıq işlərinə sərf olunan müddəti azaltılmış olur. Bu da qəza vəziyyətlərində daha qiymətli hesablanır. Eyni zamanda enerji resurslarına və istehsal xərclərinə qənaət edilmiş olur.

Ədəbiyyat

1. Вишняков Я.Д., Пискарев В.Д. Управление остаточными напряжениями в металлах и сплавах. – М.: Металлургия, 1989. – 254 с.
2. Винокуров В.А., Григорьянц А.Г. Теория сварочных деформаций и напряжений. – М.: Машиностроение, 1984. – 284 с.
3. Парトン В.З., Перлин П.И. Методы математической теории упругости. М.: Наука. 1981.-688 с.
4. Николаев Г.А., Куркин С.А., Винокуров В.А. Расчет, проектирование и изготовление сварных конструкций / М.: Машиностроение, 1971. -316 с.